



XALQ QƏZETİ

№ 07 (28979) 11 yanvar 2019-cu il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözetçi gəmisi ilə tanış olub



□ **Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözetçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.**

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Sonra Elçin Quliyev görülməli işlər barədə məlumat verdi.

Dövlətimizin başçısına “Savalan” tipli müasir sərhəd gözetçi gəmisinin layihəsi, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisüretli üzme vasitələri, yedək gəmiləri təqdim olundu.

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin

sərhəd gözetçi gəmilərinin tikintisini əks etdirən videoçarxa baxdı, onların texniki göstəriciləri ilə tanış oldu.

Sonra Prezident İlham Əliyevə yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları təqdim olundu. Bu döyüş texnikası və silah-sursat dünyanın ən aparıcı ölkələrinin məhsullarıdır.

Qeyd edək ki, Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inki-



şafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının 2005-ci ilin fevralında imzaladığı Fərmanla sərhəd gözetçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yarandı. Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər gördü.

Prezident İlham Əliyevə mobil qida

maşınlarının istehsalı, sərhəd gözetçi kateqlerinin təmiri üçün nəzərdə tutulmuş texnika təqdim olundu. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində xidmətin istifadəsində olan üzme vasitələrinin, o cümlədən gəmilərin inşası və təmirini yüksək səviyyədə aparmaq üçün müasir qurğular quraşdırılıb. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində hərbi və mülki təyinatlı müxtəlif məhsulların istehsalı və təmiri nəzərdə tutulub.

Dövlətimizin başçısına, həmçinin dövlət sərhədlərinin mühafizəsində yeni tətbiq olunan səhra qəraqahları, səhra yataqxanaları və sərhədçilərin səhra məişət xidmətləri barədə məlumat verildi.

(ardı 2-ci səhifədə)



20 Yanvara
aparan yol

» 3



Yaxın Şərqdə
yeni qüvvələr
nisbəti:
ABŞ-ın
Suriyadan
çəkilmə qərarının
pərdəarxası

» 4



Aleksandr
Lukaşenko:
Belarus və
Rusiyanın
birləşməsi
gündəmdə deyil

» 5



Yens
STOLTENBERQ:
Ümumavropa
ordusu NATO-
nu əvəz edə
bilməz

» 8

SLOVAKİYA ədalətli olmaq istəyir

□ **ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək.**

Trendin məlumatına görə, bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı deyib.

O qeyd edib ki, ATƏT regionunda və ümumiyyətlə, bütün dünyada əsas problemlər daha çox əməkdaşlıq və dialoq aparılmasını tələb edir: "Slovakiya 2019-cu



ildə ATƏT-də sədrliyi zamanı tərəfdaş və vasitəçi rolunda ədalətli olmaq istəyir. Biz diqqətimizi münaqişələrin həllində vasitəçilik və münaqişələrin qarşısının alınması, həmçinin onların insanlara təsiri məsələlərinə cəmləyəcəyik. Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə etmək istiqamətində işimizi davam etdirəcəyik".

Türkiyə ABŞ-ın təzyiqinə əhəmiyyət verməyəcək

□ **Türkiyə Rusiya istehsalı S-400 zenit-raket komplekslərinin alışı məsələsində ABŞ-ın təzyiqinə əhəmiyyət verməyəcək.**



Trendin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. Nazir qeyd edib: "Bizim S-400-lərin tedarükü haqqında imzalanmış sazişimiz var və bizə verilən sözü unutmadıq. ABŞ ilə də "Patriot" zenit-raket komplekslərinin alışı ilə bağlı razılığa gələ bilirik. Əgər S-400-lərdən imtina etmək şərti olmasa, razılaşma əldə olunacaq".

Aleksandr Lukaşenko:

Belarus və Rusiyanın birlişməsi gündəmdə deyil

□ **Belarus və Rusiyanın vahid dövlətdə birləşmək məsələsi gündəmdə deyil.**

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin ölkənin sosial-iqtisadi inkişafına həsr olunmuş iclasında deyib: "Mən bizim cəmiyyətdə, elə Rusiyada da vəziyyəti təhlil edirəm. İki dövlətin birləşməsi haqqında bu gün çox söhbət gedir. Mən bu məsələni ağılsızlıq hesab edirəm... Biz Rusiya Prezidenti ilə birmənalı şəkildə müəyyənlaşdirdik ki, Belarus və Rusiyanın birləşməsi məsələsi gündəmdə yoxdur".

Lukaşenko xatırladı ki, vaxtilə İttifaq dövləti haqqında müqavilə imzalanıb, ölkələrimiz arasında münasibətlər bu müqaviləyə uyğun olaraq inkişaf edib: "Biz o vaxt Konstitusiya aktı, yeni İttifaq dövlətinin Konstitusiyasını qəbul etməli idik, orada



bütün məqamlar – həm hakimiyyət, həm idarəçilik, həm siyasi və digər məsələlər öz əksini tapmalı idi. Həmin vaxt Rusiya bu yolla getməkdən imtina etdi. Mən bunu Rusiya Prezidentinə xatırlatdım. O da dedi ki, doğrudur, belə olub".

Belarus Prezidenti daha sonra qeyd edib: "İndi İttifaq dövləti haqqında müqavilə ilə nə etməliyəm?! Biz masa arxasında oturub baxmalıyıq ki, həmin müqaviləyə müvafiq olaraq kənar təzyiq olmadan nə edə bilirik".

Lukaşenko əlavə edib ki, iki dövlətin ittifaqı yalnız bərabərhuquqlu əsasda inkişaf edə bilər.

"Xalq qəzeti"

Daşkənddə Füzuli mərkəzi yaradılacaq



□ **Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzi yaradılacaq.**

Təxminən bir il əvvəl mərkəzin statusu onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıması, habelə gələcək fəaliyyətinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir

Abbasovla universitetin rektoru, professor Şuxrat Sıracəddinov arasında razılıq əldə olunub.

Mərkəzdən Trendə verilən məlumata görə, AMM burada xüsusi tərtibat və dizayn işlərini həyata keçirəcək, mərkəzi ölkəmizə

dair nəşrlərlə təmin edəcək. Mərkəzə xüsusi avadanlıqlar, əyani vəsaitlər veriləcək və burada xalqlar arasında dostluq görüşləri, mədəni-ədəbi əlaqələrə dair müxtəlif tədbirlər, habelə dövlət atributları və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradılacaq.

Mərkəzdə Azərbaycan dili və ədəbiyyatının tədrisi həyata keçiriləcək, ədəbiyyatımıza dair azərbaycanlı alimlərin, mütəxəssislərin iştirakı ilə mühazirələr, "açıq dərslər", sərgi və seminarlar təşkil olunacaq, buradakı kitabxanadan isə özbək gəncləri geniş faydalanacaq, eyni zamanda, Azərbaycan dili kursları təşkil olunacaq.

Hərbi topoqrafiyanın



təlim-metodiki
toplanışı keçirilir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topoqodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanışı keçirilir.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Nəvqışa və Kartoqrafiya İdarəsinin rəisi 1-ci dərəcəli kapitan Davud Bağırılı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları, eləcə də təşkil olunan toplanışda ixtisas üzrə məşğələlərin, fiziki, praktiki və test sınaqlarının müvafiq qaydada keçirilməsi ilə bağlı tövsiyələri şəxsi heyətə çatdırıb.

"Xalq qəzeti"

SOCAR Türkiyədə ən iri konteyner terminalını alıb



□ **Danimarkanın "A.P. Moller-Maersk" şirkətinə daxil olan "APM Terminals" Türkiyənin İzmir şəhərindəki konteyner terminalının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsini başa çatdırıb.**

Bu barədə Trendə "A.P. Moller-Maersk" şirkətindən bildirilib.

Məlumatda qeyd olunur ki, "APM Terminals" həmin terminalın gələcək inkişafı üçün SOCAR-ın daha uyğun olduğunu hesab etdiyi üçün konteyner terminalını öz tərəfdaşına təhvil verməyi qərara alıb: "Terminalın satışı

artıq başa çatıb. SOCAR obyektin sahibi olacaq, eyni zamanda, "APM Terminals" terminalın istismarını davam etdirəcək".

Qeyd edək ki, İzmirin Əliəğa rayonunda yerləşən terminal Türkiyənin Egey bölgəsində ən iri konteyner terminalıdır.



Tuluzada güclü yanğın

□ **Fransanın Tuluz şəhərində yanğın baş verib.**



France Bleu radiostansiyası xəbər verir ki, hadisə gecə saatlarında köhnə yaşayış binasında qeydə alınıb. Yanğın barədə məlumat yerli vaxtla gecə saat 2:40-da daxil olub. Əraziyə 90 yanğınsöndürən cəlb olunub. Binanın daxilində pilləkənləri dağılıb. Xiləedicilər bina sakinlərini təxliyə ediblər. Yaxınlıqdakı oteldən də 60 nəfər təxliyə olunub.

Yanğın nəticəsində 19 nəfər, o cümlədən iki yanğınsöndürən xəsarət alıb. İki nəfərin vəziyyəti ağırdır. Hadisənin səbəbləri açıqlanmır. Yanğın baş verən bina XX əsrin əvvəlində inşa olunub.

"Xalq qəzeti"



□ **2018-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muddla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1 milyon 553,6 min nəfər olmuş, onlardan 888,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.**

İqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı 540 manata bərabərdir

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, muddla işləyənlərin 21,5 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,5 faizi sənaye, 8,5 faizi əhəliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muddla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olmuşdur. İqtisadiyyatın mədəniyyət, sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Samirə ƏLİYEVƏ,
"Xalq qəzeti"

Rəsmi Roma: TAP 2020-ci ildə istifadəyə veriləcək

□ **Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək.**



Trendin məlumatına görə, bu barədə İtaliya hökumətinin Avropa Komissiyasına təqdim etdiyi Enerji və İqlim üzrə Milli Planın layihəsində deyilir.

Sənəddə yazılır: "İtaliyaya 8,8 milyard kubmetrə yaxın qaz idxal etməyə imkan verəcək və buraxılış gücünün illik 10 milyard kubmetrədək artırılması imkanına malik TAP 2020-ci ildə istifadəyə veriləcək".

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanistan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.



Sülhməramlılarımızın bir qrupu Vətənə qayıdıb

□ **NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli dəstək" missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı rotasiya qaydasında Bakıya qayıdıb.**

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Ordumuzun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti Əfqanıstanda sülhməramlı missiyada iştirak edir.

"Xalq qəzeti"



FELİKS ÇİSEKEDİ seçkilərdə qalib gəlib

□ **Bloomberg agentliyinin verdiyi xəbərə görə, Konqo Demokratik Respublikasının Seçki Komissiyası prezident seçkilərinin nəticələrini elan edib.**

Dekabrın 30-da keçirilmiş seçkidə müxalifət lideri Feliks Çisekedinin qalib gəldiyi elan olunmuşdur.

Seçki Komissiyasının məlumatına görə, 7,05 milyon seçici Feliks Çisekediə, 6,37 milyon seçici isə Marten Fayyuluya səs vermişdir.



İstefaya gedən prezident Cozef Kabilanın öz varisi kimi görmək istədiyi daxili işlər naziri Emmanuel Ramazani Şadarı 4,36 milyon səs almışdır. Reuters bildirir ki, seçkinin nəticələrinin elan olunması bir neçə dəfə təxirə salındığından səslərin hesablanması şübhə doğurur. Seçkidə Fayyulun qalib gəldiyini iddia edən katoliklər Çisekedinin hakimiyyətlə sövdələşdiyini bildirirlər. Seçkidə udulmuş namizədlər 10 gün müddətində Konqo Konstitusiyası Məhkəməsinə müraciət edə bilərlər. Xatırladaq ki, prezident seçkiləri dekabrın 23-də keçirilməli idi, lakin Seçki Komissiyası səsverməni dekabrın 30-na keçirdi. Texniki səbəblərdən isə seçki qutularını və bülletenləri vaxtında gətirmək mümkün olmayıb.

"Xalq qəzeti"

